

İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min manatla)

Normativin adı və təsviri	Normativin maks/min həddi	Faktiki qalıq (hesabat tarixinə)
1.1 Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin maksimum həddi	XXX	XXX
a) təminatlı kredit tələbi üzrə (%)	maks. 25%	11.10
b) təminatlı kredit tələbi üzrə (%)	maks. 10%	9.80
c) təminatlı və təminatlı məcmu kredit tələbi üzrə (%)	maks. 25%	11.10
d) Azərbaycan Respublikasında fəaliyyət göstərən bank, habelə beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinginə malik qeyri-rezident bankın kredit tələbi üzrə (%)	maks. 20%	0.00
e) sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı üzrə (%)	maks. 15%	0.00
1.2 Qeyri-bank maliyyə təşkilatı üzrə kredit risklərinin maksimum həddi	XXX	XXX
a) bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbinin bankın I dərəcəli kapitalına nisbəti (%)	maks. 7%	5.00
b) qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələblərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	maks. 30%	10.70
2. Bankın iri kreditlərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	maks. 8 dəfə	0.21
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin (cəmi) bankın məcmu kapitalına nisbəti (%)	maks. 20%	6.23
a) onlar hüquqi şəxs olduqda (birinə) (%)	maks. 10%	0.00
b) onlar fiziki şəxs olduqda (birinə) (%)	maks. 3%	1.00
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə olunması üçün qoyulmuş məhdudiyətlər	XXX	XXX
a) bir digər hüquqi şəxsin kapitalında iştirakın bankın məcmu kapitalına nisbəti (%)	maks. 10%	0.00
b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirakın bankın məcmu kapitalına nisbəti (%)	maks. 40%	0.00
5. Ani likvidlik əmsalı (%)	min. 30%	138.64
6. I dərəcəli kapitalın adekvatlıq əmsalı (%)	min. 5%	19.10
7. Məcmu kapitalın adekvatlıq əmsalı (%)	min. 10%	23.40
8. Leverec əmsalı	min. 5%	14.34
9. Sərbəst dönrəli valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 20%	-8.87
10. Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 15%	0.22
11. Minimum məcmu kapital tələbi (min. AZN)	50,000	71428.41

B. İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min manatla)

1	2
1.1 Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit tələblərinin maksimum məbləği	XXX
a) təminatlı kredit tələbi	6544.99
b) təminatlı kredit tələbi	5780.00
c) təminatlı və təminatlı məcmu kredit tələbləri üzrə	6544.99
d) Azərbaycan Respublikasında fəaliyyət göstərən bank, habelə beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinginə malik qeyri-rezident bankın kredit tələbi	0.00
e) sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı	0.00
1.2 Qeyri-bank maliyyə təşkilatı üzrə kredit risklərinin maksimum məbləği	XXX
a) bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbi	2945.50
b) qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələbləri	6311.35
2. Bankın iri kreditlərinin cəmi	12564.45
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi)	4448.38
a) onlar hüquqi şəxs olduqda (birinə)	0.00
b) onlar fiziki şəxs olduqda (birinə)	715.77

3.1. Məqsədli ehtiyatlar çıxılmaqla aidiyyəti şəxslərə verilmiş kreditlər	3689.66
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) investisiyaların maksimum məbləği	XXX
a) bir hüquqi şəxsin kapitala investisiya	0.00
b) digər hüquqi şəxslərin kapitallarına məcmu investisiyalar	0.00
5. Sərbəst dönərli valyuta üzrə məcmu açıq valyuta mövqeyi, məbləği	-6332.77
6. Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi, məbləği	155.91
7. Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri	63072.55
8. Banka aidiyyəti olan şəxslərə 01.06.2015-ci il tarixdən sonra yeni verilmiş / restrukturizasiya olunmuş bütün kredit tələblərinin qalıq məbləği (məqsədli ehtiyatlar çıxılmaqla)	3582.19

